



ŞİRİNGÜL MUSAYEVA

BU NECƏ SEVDA?

(povest)

*Ey, Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyədi var.*

Külək yarpaqları süpürləyə-süpürləyə səki boyu qovurdu və adama elə gəlirdi; yarpaqlar zar-zar ağlaşır; küləyin haqsızlığından artıq təngə gəldiklərin kiməsə, nə-yəsə eşitdirmek istəyir. Elə bil, yarpaqlar azacıq dincəlmək, elə dünəndə qalan öz yaşıł, - tumurcuq ömürlərin heç olmasa xəyallarında yenidən canlandırmaq isteyir, küləksə buna aman vermir, taleyin hökmü kimi əsirdi. Sanki, külək də əsməkdən cana doymuşdu, elə bil, onu da məcbur etmişdilər və o da yarpaqları hirsindən, hikkəsindən qovurdu.

Küçənin yuxarı başında cavan, qəşəng bir qadın gördü; külək onun saçlarını qarışdırır, yarpaqları ayağına çırkırdı.

Qadın nə küləyə, nə də ayağı altında çırpinan yarpaqlara məhəl qoymadan, yolu adlayıb sağ tərəfdəki binanın qarşısında bir anlıq ayaq saxladı; yəqin nəyisə özü üçün aydınlaşdırıldı, sonra arxayın addımlarla üçüncü mərtəbəyə qalxdı və sağ tərəfdəki mənzilin zəngini basdı.

Qapını on-on beş yaşlarında bir qız açdı, Güləri içəri dəvət etdi:

-Buyurun, doktor, atam bu otaqda yatır.

Gülər otağa keçdi, çarpayıda uzanmış gözəl, qaraşın kişiyyə yaxınlaşdı.

-Bunlar bir kişi tapmadılar göndərməyə, bu qızı göndəriblər, adam ona xəstə olduğunu deməyə də utanır. - Kişi qalxb yatağında oturdu.

Gülər gülümşünərək dedi:

-Sizin sahənizə mən baxıram.

-Bəs sən işləmirdin axı, - Tağıyev işləyirdi.

-Mən məzuniyyətdə idim, - o, məni əvəz edirdi.

-Yaxşı, gəl görək, xanım qız, görək mənə nə divan tutacaqsan.

Gülər heç nə başa düşməyərək ona baxdı.

Kişi gülümşünərək dedi:

-Deyirəm, yəni necə müalicə edəcəksən?

-Xəstəliyiniz nədir?

-Sətəlcəm olmuşdum. Bu Tağıyev nə etdisə xəstəlik keçib getmək bilmir, nəfəs ala bilmirəm. İndi də məni xəstəxanaya göndərmək istəyir. Deyirəm; ay kişi, 5-10 günlük xəstəliyi bu qədər uzatmışan bəs deyil, indi də başlamışan xəstəxana?

Gülər gülməyini saxladığı üçün dodağını dişləyərək dedi:

-Bütün xəstələr ondan nəsə şikayət edirlər.

-Həkim deyil ki...

-İndi sizə baxaram.

Gülər onu yoxladıqdan sonra poliklinikaya gəlib aparatı düşməyin vacib olduğunu söylədi.

Kişi narazılıqla:

-Sən, deyəssən, məni lap ağır xəstə edəcəksən. - dedi.

-Etmərəm, qorxmayıñ, Maşallah, pəhləvan kimisiniz. Rentgenə düşmək vacibdir. Bəlkə, sizdə sətəlcəmdir, bələ olanda nəfəs almaq çətinləşir. Sabah gəlin, tənbəl olmayın.

-Sən mənə, - neçə ilin hərbçisine tənbəl deyirsən?

-Eləysə, sabah mütləq gəlin.

-Yaxşı, gələrəm. - Kişi gülümşündü.

Gülər sağıllاشıb çıxdı.

...Səhərəsi gün... Gülərin başı xəstələrə qarışmışdı. Başını qaldıranda ona baxaraq gülümşəyən tanış bir adam gördü, əvvəlcə kimliyini ayırd etmədi, sonra onun dünənki xəstə olduğunu xatırladı, ona tərəf gedərək:

-Ah, geldiniz... - dedi. - gedək rentgen otağına.

-Xəstənizi yola salın, sonra...

Gülər xəstəsini yola salıb qayıtdı.

-Heç bilmirəm xəstəmin adı nədir? - Gülər gülümşünərək altdan yuxarı kişiyyə baxdı.

-Kərim Abbasov. Bəs həkimin adı nədir?

-Gülər Mirzəyeva.

Onlar rentgen otağına daxil oldular. Məlum oldu ki, xəstədə sətəlcəm başlayıb, ciddi müalicə lazımdır. Havarlar soyuq keçdiyi üçün, həm də xəstənin istəyi ilə evdə müalicə olunmasını qərara aldılar. Və həkimlərdən də elə Gülləri ona təhkim etdilər.

Gülər günaşırı gedib Kərim kişini yoxlayırdı. Xəstə müalicəyə yaxşı cavab verirdi, artıq sağalmaq üzrəydi.

Bir gün Güllər yenə də xəstəyə baş çəkməyə getmişdi. Qapını Kərim özü açdı. Güllər otağa daxil oldu. Evdə heç kimin olmaması onu bir balaca sixsa da biruzə vermədi. Xəstəni yoxladı, vəziyyəti xeyli yaxşılaşmışdı.

-Yaxşısanız. Dərmanları vaxtında atırsınız mı?

-Atıram...

Gülər:

-Qızdırmanızı yoxlayaqq. - deyərək termometri ona uzatdı. Kərim yavaşça onun əlindən tutdu. Güllər diksinərək geri çökildi, azacıq qızardı, lakin özünü o yerə qoymadı

Bir qədər keçdikdən sonra Güllər termometri istədi, Kərim kişi termometri verdi, amma nədənsə pərt olduğu sezildirdi, Güllərin üzünə baxmağa çəkinirdi, yəqin ki, öz hərəkətinin yersiz olduğunu anlayırdı...

Gülər bir şey biruzə verməyərək bəzi məsləhətlər verib çıxdı.

...Aradan bir neçə gün ötdü. Baş həkim Əmrəhov Güllərdən xəstənin vəziyyətini soruşdu. Güllər son günlər ona baş çəkmədiyini dedi. Professor töhmətlə Güllərə baxaraq başını buladı.

-Olmadı da belə... Belə şeylərdi biz həkimləri xəstələrin gözündən salan... Sən ona vaxtaşırı baş çəkməlisən.

-Yaxşı... Bu gün gedərəm...

Gülər getməmişdən Kərim kişiyyə zəng vurdu.

Kərim kişi halının yaxşı olduğunu dedi.

-Eləyəsə, sabah poliklinikaya gəlin.

-Halımın nisbətən yaxşı olması o demək deyil ki, mən, ümumiyyətlə xəstə deyiləm. Xanım qız, bu sizin işinizdir. İşinizə çox laqeyd yanaşırsınız.

Gülər gələcəyini söyləyib telefonu bağladı. Nəsə getmək istəmirdi... Getməməyə də professordan çəkinirdi. İstər- istəməz plaşını geyinib çıxdı.

Qapını yenə də Kərim özü açdı. Yenə də tek idi. Güllümsünərək Gülləri içəri dəvət etdi. Onun üzündəki mehriban ifadəni görən Güllərin qorxusu dağıldı.

Kərim həkimlərin sənəti haqqında maraqla danışır və Güllər də qeyri-ixtiyari güllümsünərək onu yoxlayırdı.

Kərim birdən onu qucaqladı. Güllər dəhşətlə dərtində, dodaqlarını öpmək istəyən Kərimdən başını qaçırdı, kişinin öpüşü onun boynuna düşdü. Güllər hırslı dərtinib ayağa durdu. Kərim onun qollarını buraxmayaraq asta piçılırlarla söylədi

-Səni görən gündən bəri gecə də, gündüz də səni fi-

kirləşirəm. Mən səni sevirəm.

Gülər heyrotlə yaxından onun gözlərinə, gülümseyən dodaqlarına baxır, astadan piçiltilarla danışan Kərimin səsi onu olmazın dərəcədə qorxuzurdu. İlahi, o, Güllerlə nə üçün belə rəftar edirdi? Güllər yəqin ki, nədəsə səhv etmişdi. Kətan kimi ağararaq dedi:

-Bu dəqiqə qışqıracağam, əlinizi çəkin.

Kərim kişi isə əlini çəkmək əvəzinə onu zorla sinəsinə sıxdı.

Güllər sapsarı idi, ağlamsınaraq:

-Əlinizi çəkin! - dedi.

Kərim əlini çəkdi.

-Sənə neynirəm ki... - Müqqəssircəsinə piçildədi.

-Siz məni nə hesab edirsiz... Mən sizin üçün bəyəm nəyəm?

-Axı sən niyə elə hesab edirsən ki, mən səni nə isə hesab edirəm. Sadəcə... çox qəribə bir hissdir... səni görən andan vurulmuşam.

Güllər əlləri əsərək çantasını yiğisərdi və pərt olmuş Kərim kişiyyə baxmadan otaqdan çıxdı.

...Nədənsə, Kərimin hərəkəti Güllərin yadından çıxmırı. Axı o nə üçün Güllərə qarşı elə hərəkət etmişdi, Gülləri nə hesab edirdi? Güllərin qanında bir intiqam ehtirası qaynayırdı, onu ələ salmaq məqsədi ilə nömrəni yiğdi.

-Alo... - Kərimin gümrah səsi eşidildi.

Güllər onu ələ saldığını düşünərək:

-Kərim müəllim, sızsız? - deyə soruşdu.

-Bəli... Nə əcəb buralara zəng etmisən?

-Heç, elə-belə. Dedim görüm necəsiniz...

-Yaxşıyam... Çox sağ ol... Buralara nə vaxt gələcəksən?

-Heç vaxt... Kərim müəllim yaxşısanız, hətta o dərəcədə ki... (istədi desin camaatin arvadına girişirsiniz, amma demədi.

-Gəl... Mən səni gözləyəcəyəm... - Kərim piçildədi.

-Gelməyəcəm. - Güllər əsəbiləşdiyini hiss edirdi.

-Gəl... - Kərim yenə piçildədi. - Peşman olmazsan.

Güllər telefonu bağladı. Ürəyində ondan acıq çıxdığını düşünsə də, ona belə rol oynamaq çətin idi.

...Şəhəri evdə tək idi, işə çıxmamışdı, telefonuna zəng gəldi, Kərimdi. Əvvəlcə telefonu açmaq istəmədi. Sonra... "sənin başına bir oyun açım ki... Bir də xalxin qadınına, qızına ilişməyəsən..." düşünərək telefonu açdı.

-Salam. Necəsən?

-Yaxşıyam.

-Nə üçün gəlmirsən bura?

-Bilsəm ki, özünüzü düz-əməlli aparacaqsınız, gələrəm.

-Düz-əməlli aparacam... Gəl...

-...Güllər bilmədi nə desin.

-Darıxmışam sənin üçün, gəl.

Güllər qızararaq telefonu qapadı. Divardakı güzgüyə

yaxınlaşdı, oradakı əksinə gülümsünərək göz vurdu.
"Xəstəyə yaman ilişirsən ha!"

...Aradan bir neçə gün ötdü. Gülər işdə idi. Kərim zəng etdi. Gülər canında baş qaldırmış şeytanlıqla telefonu açdı.

-Hə, sizsiniz?

-Bəli, mənəm.

-Necəsiz? Sağaldınız?

-Bunu həkim gəlib yoxlamalıdır. Hamısını Əmrəhova deyəcəyəm.

-...Gülər bilmirdi nə desin...

-Nə üçün gəlmirsən bura?

-Qorxuram! - Gülər onu doladığını düşünsə də vücu-dunu qəribə bir titrəyiş bürümüşdü.

-Nədən?

-Sizdən.

Xəttin o başında sükut yarandı. Bir qədər sonra Kərimin səsi gəldi.

-Qorxma... İki dəfə gəlmisən bura, sənə nə olub?

-Kərim müəllim, arvadınız sizi xəstə ola-ola qoyub hara gedib?

-Arvadım yoxdur... Rəhmətə gedib.

Güləri gic bir gülmək tutdu. Güldüyü üçün bir az pərt olsa da özünü o yerə qoymadı, onu dolamaqda davam et-di.

-Kərim müəllim, birdən mənim medsestrama vurular-sınız ha...

-...Kərim müəllim güldü, cavab vermedi.

-Yox, siz yəqin ona eşq elan etmisiniz.

-Mən elə adam deyiləm.

Gülər istədi desin: bəs mənimlə niyə elə rəftar etdiz, demədi, artıq danışmağa özündə taqət tapmayaraq saqlaşış telefonu bağladı.

...Gülər poliklinikada idi. Nəsə xəstəsi yox idi. Qarşısına qoyduğu güzgüdə dodağına dodaq boyası çəkirdi. Bu vaxt qapı açıldı, Kərim kişi içəri daxil oldu. Dodaq boyası Gülərin əlindən yerə düşdü. Kərim kişi tez onu yerdən qaldırib Gülərə verdi. Mehriban, qəribə nəzərlər-lə Gülərə baxındı və nəsə özünü itirmişdi. Gülər bu kişi-ni şorgöz bir adam bilirdi, onun Gülərlə qəribə davranışları gənc qadına bu əsasını vermişdi. İndi isə... qadın onun haqqında tamamilə səhv fikirdə olduğunu anlayırdı. Kərim uşaqqı kimi elə saflıqla, sadəliklə gülümseyirdi ki...

Nəhayət, Gülər dilləndi:

-Gəldiniz? Yaxşısanız?

-Onu sən deyəcəksən.

-Gedək rentgenə.

-Rentgenə sala-sala məni birtəhər edəcəksən.

-Etmərəm... Qorxmayıñ.

-Artıq etmisən...

Gülər qızardı.

Gülər rentgenin cavabına baxaraq gülümsündü

-Ciyərləriniz sapsağlamdır.

-Ciyərlərim sağlamdır... İndi də ürəyimi xəstəliyə sal-mışan.

-Mən? Mən sizə neylədim ki...

-Neyləmədin ki...

Birdən-birə Gülərin ona yazığı gəldi. Doğrudan da, deyəsən həddi aşmışdı.

-Yaxşı da... bağışlayın, siz Allah... Bir də sizə zəng et-məyəcəm...

-Edəcəksən! - Sanki əmr edirdi.

-İstədim sizdən acıq çıxmış...

-Neylədin... yaxşı elədin... Bu gün gəl. Yaxınlıqdakı parka gəl. Söhbət eləyək.

-Uşaqsınız?

-Mənim ürəyim uşaq ürəyidir.

-Gəlin elə belə dost olaq.

-Olaq da...

-Siz qadınla kişinin dostluğununa inanırsız?

-Yox.

-Niyə?

-Olmaž da... Bilmirsən niyə?

-Axi mən inanıram.

-Mən isə inanıram. Qadınla kişi o vaxt dost ola bilər ki, onlar arasında məhəbbət var. İsdən sonra gəl, yaxşı-mı? Bir az söhbət edərik.

-Söhbət etdiniz də... indi...

-Səni gözləyəcəm...

Gülər cavab vermedi.

-Yaxşı, hələlik. - Kərim çıxdı.

Gülər sakitcə oturub bir nöqtəyə baxındı. Özünü çox münasibətsiz bir vəziyyətdə hiss edirdi. Axi necə oldu söhbət bu yerə gəlib çıxdı?

...Kərim artıq işə çıxdı. Hər gün, günsarı Gülərə zəng etdi. Gülər özü də anlamadan tora düşmüştü. Nə isə onu Kərimə, onun səsinə doğru cəlb etdi. Gülər dəhşətlə onun üçün darixdiğini hiss etdi. Özünü danla-yır, əri, oğlu olduğunu öz-özünə hey təkrarlayırdı. Bütün bunlardan əlavə heç Kərimin necə adam olduğunu belə bilmirdi. Görən Kərim onu doğrudan sevirdi? Ah, bu şeytani hiss...

Gülər darixirdi... Ah, onun səsi, onun nəfəsi... Bütün günü onu fikirləşirdi, hər an onu görmək istəyirdi, o, zəng etməyəndə darixirdi...

Bəzən Gülər saatlarla onunla yanaşı uzanmış ərinə baxır, qəlbindəki hissələri açıb söyləmək istəyirdi. Görən əri onu başa düşərdimi? Onu bu dəhşətlə hissələrdən əzaqlaşdırıa bilərdimi? Gülər hər şeyi açıb ərinə deyə bilsəydi...

...Bir gün Kamran - Gülərin əri sevinclə gəldi ki, Almaniyaya getmək məsələsi baş tutur; əvvəlcə o, gedəcək, sonra viza göndərəcək, Gülər də gələcək.

Gülər saralaraq onu dinləyirdi.

Kamran:

-Nə var ki, burda, tez-tez zəng edəcəm, bir-iki aya sən də gələcəksən.

-Ah, Kamran, nə var ki, orada. Mənim işim var, sən də özünə bir iş tap, qəriblikdir.

Ay qız... Nə damışırsan... Belə gözəl bir ölkədə yaşamaq... Bu mənim çoxdanlı arzumdur.

Gülər dalğın-dalğın ona baxır, qəlbindəki ona əzab verən hissi açıb ərinə demek, ondan yardım almaq istəyirdi. Lakin bunun yersiz olduğunu da hiss edirdi. Bunu Kamranə demək, ümumiyyətlə yol üstə olan bir adama bunu söyləmək nə dərəcədə düzgün idi? Onun planlarının alt-üst etməyə əsas var idimi? Gülər özü bunu Kamransız həll edə bilməzmi, qəlbini dolmuş bu qorxunc hissələri qəlbindən uzaqlaşdırı bilməzmi? Həm də Kamran onu nə dərəcədə düzgün başa düşər?

Artıq Kamranın sənədləri hazır idi.

Ərini yola salarkən Gülər qəlbinin dərinliyində dəhşətli bir qorxu hiss edirdi, - bu onun özünün özündən qorxusunu idti. Kaş o da elə indi əri ilə çıxıb gedə bileydi, Kərim kişiin zənglərindən, sözlərindən xilas ola bileydi.

Nə isə... Gülər ərini yola salıb otağa qayıtdı. Oğlu hələ yatırdı. Gülər kirmisi oturub gözlərini bir nöqtəyə dikmişdi. Kamranla tanış olduğu, ailə həyatı qurduğu günləri xatırlayırdı. Düzdür, indi bunlar Gülerə çox solğun görünürdü... Telefonun səsi onu xeyaldan ayırdı. Kərim idi... Güler xəcalətlə qəlbinin telefonu doğru atıldıqını hiss edirdi. Lakin yox, Güler təfəlonu açmayıcaq, ərini yola salıb başqa kişi ilə danışmayacaq. Güler elə qadın deyil, ləyaqətlidir, neçə-neçə oğlanın içindən ərini seçib, ona ərə gedib, onu heç kəs buna məcbur etməyi. Həm də əri onu çox istəyir. Gülerin heç bir əsası yoxdur onu tanımıdiği, bəlkə də, riyakar bir adama dəyişsin.

Bilə-bilə ərin var və ondan heç bir xəyanət, riyakarlıq görmədən ona qarşı riyakar olmaq olarmı? Ona yalanlar satmaq, onu, bəlkə də, xırda, cılız bir məhəbbətə dəyişmək olarmı?

Gülər sənə nə olub?

Telefon yenə zəng çalırdı. Güler o gün telefonu açmadı.

...Səhərisi gün Kərim yenə zəng vurdu.

Gülər telefonu açdı.

-Necəsən?

-Yaxşıyam...

-Səsin nəsə birtəhərdir.

-...

-Nə olub sənə?

-...

-Bura bax, sən heç ömründə sevmisən?

-Bəli.

-Kimi?

-Ərimi

-İnanmiram. Sevməmisən... Ailə qurmusan. Sevmək başqa şeydir.

-Bu çox qorxulu oyundur. Xahiş edirəm, gəlin bunlara son qoyaq.

-Artıq geddir, ocaq alışib, onu söndürmək qeyri-mümkündür.

-Kaş, mən sizə rast gəlməyəydim... - Guler hicqirdi.

-Ağlama... Məhəbbəti sevinclə qarşılımaq lazımdır. Məhəbbət İləhinin bizə verdiyi ən müqəddəs hissdir.

-Lakin əgər o məhəbbət kimi yox, əxlaqsızlıq kimi qarşılanacaqsa, insanlar tərəfindən başa düşülməyəcəksə?

-Sən əgər bunları fikirləşirsənsə, onda məni sevmirsən.

-...

-Onda fikirləşmə... Gəl yanımı... gəl...

-Heç vaxt... - Guler titrəyərək telefonu söndürdü.

...Kərim Gülerə dəli bir məhəbbətlə sevirdi. Əvvəlcə onu suyuşırın bir qadın kimi xoşlamış, şüx zarafatları ilə onu güldürmək, araya bir şuxluq salmaq istəmişdi. Sonra... özü də anlamadığı bir hissələ ona girişmişdi. Lakin vaxt keçdi... indi Kərim qəribə bir cazibəsi olan Gülerə xəyalından çıxarda bilmirdi. Kərim onu sevirdi, istəyirdi bu sevgi Gülerə də sirayət eləsin. Guler nə iləsə ona bağlanınsın. İlahi, ömrün bu çağında bu vaxta qədər duymadığın bir duyğu ilə sevmək olarmış... Hansısa bir qadınla səhbət belə həyatının mənasına çevriləmiş. Kərim onunla səhbət edəndə nədən hər şeyi unudur; sanki Güler də, o da subay, bir-biri üçün yaranmış insanlar id. Kərim bəzən düz hərəkət etmədiyini düşünürdü; ailəli, namuslu qadındır, hiss olunur ki, ərindən başqa heç kəslə əlaqəsi olmayıb, belə bir qadını yoldan çıxartmaq nə dərəcədə düzgündür?

Lakin... ömründə sevməyən, amma sevgi hissələrini yaşamaq istəyən bir kişi sevgi hissələri gələndə ondan vaz keçə bilərmi? Bəlkə, bu hissələri Güler demişkən elə dosluqla çərçivələsinlər. Lakin... Kərim sevdiyi qadın üçün inanılmış dost yox, ehtiraslı bir sevgili olmaq isteyirdi.

...Güler poliklinikada əyləşmişdi. Həkim Novruzov onun kabinetində idi: iş barədə nə isə danışıldır. Bu vaxt qapı açıldı və Kərim içəri daxil oldu. Novruzov əsəbiləşdi

-Yoldaş bu nə hərəkətdir. Biz danışırıq.

-Mən bilərəm. - Kərim köntöy cavab verdi.

-Bu nə deməkdir? Bu kimdir, Güler?

-Xəstədir.

-Xəstələrə çox ixtiyar verirsiniz...

Güler dinmədi.

-Oturmaq olar? - Kərim Gülerdən soruşdu.

-Öyləşin! - Güler tapçanda yer göstərdi.

-Yaxşı, hələlik! - Novruzov Gülerə qəribə baxışlarla baxaraq çıxdı.

Güler həyəcanla Kərimə baxdı

-İşdən nə vaxt çıxırsan? - Kərim soruşdu.

-10-15 dəqiqədən sonra...

-Aşağıda səni gözləyirəm. Ağ maşındır, nömrə...

-Nə danışırsınız, bu nə deməkdir? - Gülər onun sözünü kəsdi.

-Gedərik. Səninlə bir-iki saat söhbətim var.

-Mən gələ bilmərəm... - Gülər tamamilə pərt oldu.

-Bura bax, məni sevirsən?

-Bunun məsələyə dəxli yoxdur.

-Var! Sən böyük saxtakarsan. Denən səni sevmirəm, səni ələ salıram, sənin qəlbinə oynayıram.

-Yox... elə etmirəm. - Gülər haradasa haqsız olduğunu hiss etdi.

-Edirsən!

-...

Gəl, aşağıda səni gözləyirəm. - Kərim çıxdı.

Gülər iş vaxtının qurtarmasına baxmayaraq, oturub gözləyir, yoldaşları ilə söhbət edirdi ki, Kərim çıxıb getsin. Bu vaxt iş yoldaşı Aynur ona yaxınlaşdı

-Getmirsən?

-Gedirəm. Səhərdən yol yoldaşı axtarıram. - Gülərayağa qalxdı.

-Eləysə, yol yoldaşı mən.

-Gedək...

Kərim Gülərin başqa bir qadınla çıxmasına təəccübləndi. Budur, Gülər heç onu tanımırıñ kimi keçib getdi. Kərim heyrətlə onun arxasında baxırdı

-Sən beləysənmiş... - Nə isə içinde çarəsiz bir qəzəb var idi...

Gülərin hərkəti ona çox pis təsir edirdi. Mələk kimi təmiz, təbiətin özü kimi təbii olan bu qadın indi onun yanından necə asanlıqla keçib gedirdi. Heç ona tərəf baxmadı da... Deməli, o da süni ola bilərmış. O isə bu vaxta qədər rast gəlmədiyi, lakin həmişə arzuladığı qadını onun simasında tapdığını düşünürdü.

...Gülər o axşam çox həyəcanlı idi. Televizorda türk müğənnisi Sezen Aksu oxuyurdu:

Bir an da gəlib küllənincə...

Ürəklərimiz dillənincə...

Başqa sevgilərdə təsəlli bulunca...

Ətrafımızı bir boşluq saracaq.

Hər şey anlamsız gələcək...

İştə... biz o gün tükənəcəyiz...

Və müğənni hər dəfə axırıncı misranı bir fəryadla təkrar edirdi. Bu səs necə də Gülərin qəlbinin fəryadına bənzəyirdi. Gülər hönkür-hönkür ağlayırdı.

-İştə... biz o gün tükənəcəyiz...

Və Gülər hər şeyin onun üçün tükəndiyini hiss edidi. Artıq yaşamaq qüvvəsi qalmamışdı. Bu bəla onu hardan tapdı?

Xəcalatlə nə isə danışan oğlunun sarışın tellərini sığallayırdı. Vaxt var idi qəlbində nöqtə boyda boş yer yox idi ki, ora hansısa bir hiss daxil olsun. Bəs nə oldu?

Ah, Gülər bu məhəbbətə cavab verə bilsəydi... Gü-

lər bütün bunları bacarardı, əgər o, evli bir qadın olmasaydı... Lakin indi...

Bəs bunları bilə-bilə nə üçün ürəyi ilə bacarmır? Əgər ağılla hər şeyi ölçüb-biçəcəkdisə, ürəyi ilə bacarsın da, onu sevməyə qoyması. Lakin Gülər ürəyi ilə bacarmırdı, bu ürək sahibindən heç nə soruşmadan sevirdi. Hər an sevdiyinin səsini eşitmək, hər an onu görmək istəyirdi. O, zəng etməyəndə darixirdi. Dünyani onszə təsəvvür etmək, onu qəlbindən çıxarıb yaşamaq istəyirdi. Yox, bu mümkün deyildi. Əri ilə evləndiyi vaxtları xəyalında canlandırır, ərini sevdiyinə özünü inandırmaq istəyirdi. Yox, bu mümkün deyildi. O xatirələr çox sənük idi, Güləri cəzb etmirdi, ovsununa salmırıldı. Oğlunun doğulmasını xatırlayırdı. Oğlunu sevirdi, lakin bu da onun qəlbinə dolmuş amansız hissələri vurub çıxartmırıldı. İstəyirdi qəlbini didsin, dağıtsın, onun üçün dərd çəkməyə qoyması... lakin bu da mümkün deyildi. Saatlarla oturur, gözünü bir nöqtəyə dikir, həyatda belə şeylərin çox olduğunu, həmişə də əxlaqsızlıq, şərəfsizlik kimi qarşılandığını öz-özünü təkrarlayırdı. Bənövşə gözlü nənəsini canlandırdı xəyalında, ulu nənələri düşünürdü, istəyirdi onların ulu xəyalları öündə utansın, bu yersiz məhəbbətə uymasın. Lakin bu da mümkün deyildi.

Zamanı geri firlamaq hər şeyi təzədən başlamaq olsaydı, Gülər də, o da bir-birinə vaxtında rast gəlsəydi, onları Tanrı bir-biri üçün yaratmışdı. Lakin zaman başqa cür dövr edib, onlar o vaxt yox, bu vaxt bir-birinə rastlaşıblar. Və hansıa ecazkar bir qüvvə indi onları bir-birinə cəzb edir. Lakin... gücləri çatarmı bu məhəbbəti cəmiyyətin qarşısında etiraf etməyə. Bu mümkün mü? Gülər bunu istəyirmi?

Yox istəmirdi...

Eləysə qəlbindəki bu təlatüm nədir?

Bilmirdi...

Sezen Aksu indi növbəti mahnını oxuyurdu:

Sen ağlama...

Dayanamam.

Ağlama, göz bəbəyim

Sana kiyamam...

Al yüreyn senin olsun.

Yüreyn bende kalırsa

Yaşamayam...

Telefonun səsinə ayıldı.

Qeyri-ixtiyari telefonu açdı.

-Gəlim sizə? - Gözəl kişi səsi piçildədi.

-Nə danışırsınız... - Gülər titrədi.

-Nə olacaq ki... Bir az söhbət edərik...

-Yox... yox...

-Bura bax, açıq de ki, məni sevmirsən.

-Daha mənə zəng etməyin. Xahiş edirəm.

-Bu mümkün deyil.

Aradan bir müddət ötdü. Kərim demək olar ki, hər gün təkidlə zəng edir, Güləri görüşə çağırırdı. Gülər isə böyük səhvə yol verdiyini, odla oynadığını artıq başa düşmüşdü. Artıq bu od şölə çəkib yanmaqdə, Güləri də, Kərimi də yandırmaqdə idi... Gülərin ona yazılı gəlirdi, bu odu söndürmək üçün yollar arayırırdı. Odur ki, Kərimə görüşə gələcəyinə söz verdi.

Böyük bir tərəddüdlə görüşə getdi. Kərim bağın ən dərin guşəsində oturacaqda əyləşmişdi. Güləri görcək cəldaya durdu, ona tərəf yeridi.

Onlar bağda gəzişirdilər. Kərim ürəyi sinəsindən çıxacaqmiş kimi tez-tez nəfəs alırdı. Gülər səhbətə necə başlayacağını bilmirdi. Kərim onu yanpörtü süzür, onun yaxınlığından duyduğu məmnunluqdan gülümşəyirdi.

Nəhayət, Gülər özünü toplayıb dedi:

-Gəldim ki, sizinlə açıq danışım.

Kərim ona baxır, həyəcanla nəfəs alaraq Gülərin nə deyəcəyini gözləyirdi.

-Gelin, bu üzüntülərə, bu oyuna son qoyaq! - Nəhayət, Gülər piçildədi.

-Mən bizim münasibətlərimizə belə deməzdəm.

-Bunun axırı yaxşı olmayıacaq. - Gülər davam etdi.

Nə üçün? - Kərim soruşdu.

-Necə nə üçün? Siz məni sevmirsiniz. - Gülər bu sözü söyləyəndə Kərim diksindi. - Əgər məni sevsəydiiniz, mənim qəlb evimi uçurmaz, ailəmə qarşı soyutmazdınız. Nə istəyirsiniz məndən?

-Mənə sənin sevgin lazım id. Bu sevgi yaranıbsa, mən hər şeyə hazırlam: necə istəyirsən, elə hərəkət edək; birbaşa zaksa gedək, mənim evimə gedək.

-Bəs mənim oğlum?

-O bizə ağırlıq etməz.

-Bəs ərim?

-Sən onu sevmirsinən.

-Nə olsun? Biz avropalı deyilik, ingilis, amerikan, rus deyilik. Siz bunları bilirsiniz axı...

-Mən bir şeyi, - səni sevdiyimi bilirom! - O, Gülərin karşısını kəsdi, əllərini onun ciyinə qoydu. Gülər ağlayaraq onun əllərindən azad olmaq istədi. Kərim onu bərk-bərk sinəsinə sıxdı.

-Gülər... - O, ilk dəfə Gülərin adını dedi. - Həyat bizi bir dəfə verilir, unut hər şeyi, məhəbbət heç nəyi ölübü-biçmir, sevgi karşısındaki maneələri vurub yixır. İndi məcnunluq-acizlik zəmanəsi deyil. Mənim fikrimcə, aşiq aciz olmalı deyil. Tapşır həyatını mənə, qayda-qanunlara qul olma, iyirmi birinci əsrə yaşıyırıq.

Gülər onun ağuşunda titrəyir, vücudunun sanki əriyərək onun vücuduna qovuşmaq istədiyini hiss edirdi. Amma yox, axı Gülər başqa niyyətlə gəlmışdı; diksinqərək yavaşça Kərimi itələdi. Kərim bunu hiss etmədi

-Burax məni! - Gülər ağladı.

-Yaxşı, yaxşı, ağlama. - Kərim dərindən köks ötürərək, Güləri sinəsində araladı, əlləri isə hələ də onun saçlarında gəzirdi.

-Sənə neynirəm ki... ağlama... - Kərim piçildədi.

Birdən Gülər xatırladı: bura hər şeyə son qoymaq üçün gəlmişdi. Axşamdan plan qurmuşdu; Kərimə onunla əylənmək istədiyini, ondan intiqam aldığıni söyləməli idi.

-Əgər sizi sevməsəydim, bilsəydiniz ki, sizi sevmirəm, məndən el çəkərdiniz?

-Yəqin ki... - Kərim yenidən onun əllərindən tutmaq istədi. Gülər əllərini qaçırdı, Kərim davam etdi. - Özünü uşaq kimi aparma. Mən uşaq deyiləm ki, sənin məni sevdiyini görməyim.

-Yox, mənim təbiətim belədir, - şıltaq. Nənəm həmişə deyərdi ki, qız gərək bir qədər ciddi olsun, həmişə mənim xasiyyətimdən qorxardı. - Kərim inamsızlıqla ona baxırdı. Gülər isə artıq ixtiyarsız başladığını işi sona yetirirdi. - Məni bağışlayın, mən sizi sevməmişəm, sizi ələ salmışam. Yadınızdadır: ilk günlər mənlə etdiyiniz hərəkətlər..? - Kərim başını utancaqlıqla tərpətdi. - Bax, həmin hərəkətə görə sizdən açıq çıxmışam...

Kərim qapqara qaralaraq yaxındakı skamyada əyləşdi. Qarşısındakı Gülərə baxır, beyni isə uguldayırdı: "Demək, onun belə işləri də variymış..."

-Çox heyif... - Bircə bunu deyə bildi. Kərim onun pörtən yanaqlarına, gülümşəyen dodaqlarına baxaraq, lətif səsinə qulaq asaraq sevildiyini düşünürdü. Düşünürdü... ömrün qalan illərini bu sevgi xoşbəxt və mənalı edər. Nə olardı bu qadın onu sevsə? Dünyadan nə əskilərdi axı... O ki... çox şey istəmirdi... bircə ömürlük məhəbbətdən savayı. Nə idi ki, bu?

Gülər onu gözaltı süzür və düşünürdü: deyəsən inanır... Ancaq bu yolla məmkündür onun təkidlərindən qurtarmaq... bu oyuna son qoymaq... bu yolla... bu yolla...

Hər ikisi pəjmürdə idi: danışmağa sözləri qalmaşıdır...

Gülər içində nəyinsə qırıldığını hiss etsə də dediyi sözü geri götürmək fikrində deyildi. Kərimin qaralmış sifəti, aşağı əyilmiş başı, dizləri üzərində çarpanlaşlığı əlləri bu dəqiqliqə onu necə də cəzb edirdi. Gülər içindəki qadının bu dəqiqliqə ona doğru atılacağını, göz yaşları ilə onu sevdiyini söyləyəcəyini hiss edib piçildədi:

-Yaxşı, mən gedim...

Kərim ixtiyarsız ayağa qalxdı.

-Gedək səni ötürüm.

-Yox, lazım deyil. Özüm gedəcəm. - Gülər dedi və dönüb getdi.

-Buyur, bu da sənə məhəbbət... - Kərim xəcalətlə düşündü. - Deyir ki, sizi sevməmişəm, ələ salmışam, dolamışam. - Kərim dişini dişinə sıxdı. - Qoy belə olsun, məni ələ salsın. Nə olar ki... Kərim, səni ələ salan

bir qadından ötrü nə əzab çəkirsən, durub onun ardınca qaşmaq isteyirsən?

Bu arada Kamran zəng vurub viza göndərdiyini söylədi.

Getmək...

Biləndə ki, artıq ona əlin çatmayacaq, ünün yetməyəcək, bəlkə, unutmaq mümkün oldu.

Artıq Güler yol tədarükü göründü.

Getmək... Onu görməmək... Onun səsini eşitməmək...

Getmək... Hər şeyə son qoymaq... İnsan ömrü... insan həyatı... sən nə qəribəsən? İnsanın ən ali hissələrindən olan məhəbbət insana bu qədər kədər gətirəmiş... İnsan nə irəliyə, nə də geriyə yol tapmazmış...

Irəliyə gedən yol uşurum, geriyə gedən yol qüssəli, darıxdırıcı, yeknəsəq bir həyat demək olarmış... Viran qalmış, bomboş bir qəlb demək olarmış...

Bəs Güler nə etsin?

Irəliyə getmək bir qrup insanın dəhşətdən böyümüş gözləri, kinayə ilə bütülmüş dodaqları, qohumların heyreti, nifrəti, qəzəbi, ərin sarsıntısi, məhvi, xəcaləti idi...

Bəs Güler nə etsin?

Güler həmişə aqlı, həyası, tədbiri ilə seçilən bu qadın indi başını itirmişdi.

Sevmək günah idimi? Gülerin təqsiri var idimi ki, sevir?

Məgər, məhəbbət nəyəsə baxırı, məhəbbət nəyi-sə ölçüb-biçirmi? Məhəbbət qonduğu ürəklə hesablaşırı?

Güler heç olmasa onu axırda elə təhqir etməyəydi. Sevən qadına yaraşmırı sevdiyinin ürəyinə dağ çəksin, onu dəlicəsinə sevdiyi halda sevmədiyini, ələ saldığını, məsxərəyə qoyduğunu desin. Necə də tutuldu, tamam pərt oldu...

Güler böyük bir tərəddüddən sonra telefonu götürdü, nömrəni yiğdi. Kərimin səsi xətdə eşidildi:

-Bəli.

-Salam. - Güler çətinliklə dilləndi.

-Salam. - dedi Kərim və Gülerin nə deyəcəyini gözlədi. Güldən səs çıxmadığını görüb davam etdi. - Nə əcəb zəng etmisən? Bir-birini ələ salan adamların bir-birinə zəng etməsi nə dərəcədə düzgündür?

-Ah, ələ deməyin, xahiş edirəm... Mən sizi ələ salmamışam. Mən istəsəm də kimisə ələ sala bilmərəm.

-O gün dedin. Yادından çıxıb?

-Ah... yox... yox...

-Sənin hərəkətlərin də bunu sübut edir.

-Yox...

-Belədir.

-Yox elə deyil... Mən sizi sevirəm... Bəs siz məni?

-Güler ağlayırdı.

-...

-Gedirəm... O, deyib gəl...

-Nə vaxt? - Kərim özünü nə qədər soyuq, sərt aparса da dözmədi.

-Bu gün...

-Görürsən... Sən yenə də məni aldadırsan. Sən sevməyə qadir deyilsən. Heç ərini də sevməmisən, o səni bəyənib alıb. Sevən qadın sevdiyi ilə belə vidalaşdır. Dünən bütün bazar günü sənin ixtiyarında idi. Gəlib mənlə görüşə bilərdin. Sevən qadın sevdiyindən möhkəm qorunmur. Yola düşməyinə bir-iki saat qalıb burası zəng edirsən...

-Sizi sevirəm... - Güler hicqirdi.

-Nə deyirsən? Məni bir dəfə aldatmışan... Deyirsən, bir də aldanım?

-Yox... Sizi aldatmamışam. Sizin yaddaşınızda elə qalmaq istəmirəm. Mən sizi çox... lap çox sevirəm... Sağ olun. Sağlıqla qalın. - Güler ağlayırdı.

-Dayan, əzizim! Mən hər şeyə hazırlam. Sən iradəli olsan, ondan ayrılsan, biz evlənəcəyik. Hər şey yaxşı olacaq.

-Mümkün deyil bu. Əlvida, əzizim... - Güler telefonu söndürdü.

-Yaxşı yol! - Kərim əlini ağrıyan ürəyinə apardı. - Görürsənmi? Mən uşaq deyiləm ki... Mən sənin nəyə qadir olduğunu biliyəm. Sən beş fikrə qulluq edən adamsan. Çox təəssüf... Getmə deyən kimi telefonu söndürdü... Mən ona zor edə bilmərəm ki... Özü də deyir ki, sizi sevirəm. Necə sevgidir axı bu?

Kərim, yenə başladın? O, səni sevmir. Görmürsən, çıxıb ərinin yanına gedir?

Bəs nə üçün dünya, aləm birdən-birə başına belə dar oldu, nə üçün gözləri yaşıla doldu, nə üçün ürəyi əsim-əsim əsir?

Deyirlər ki, kişilər güclüdür... Amma onun sevgiliyi, - o sevimli qadın ağlayaraq gedir, osa heç nəyə qadir deyil, heç nəyə...

Güler Kərimlə danışandan sonra sanki qəlbindən asılmış daş götürülmüşdü. Yox, sevdiyin adamı aldatmaq, təhqir etmək elə də asan deyil. Bu fani dünyada kimisə sevəsən, ondan ötrü heç nədən keçməməyin bəs deyilmiş kimi, hələ onu bir təhqir də edəsən...

Getmək... Getmək... Bir sevən qadın kimi o, heç nəyə qadir deyil. Sevgilisinin yanına getməyə, onunla yaxından vidalaşmağa belə qadir deyil. Artıq bu mümkün deyil... Artıq hər şey... bütün cəhdələr əbəsdir. Vəssalam... Hər şey bitdi...

...Güler çox dalğın idi... Kimlərsə ona kömək etdi, təyyarədən düşdülər. Budur, Kamran göründü. Gülgülə onlara tərəf qaçı; oğlunu, Gülerini öpdü. Gülerin dalğınlığını o dəqiqə sezdi. Diqqətlə ona baxaraq soruşdu

-Yol sizi yormadı ki?

-Yox...

-Xəstə deyilsən ki?

-Yox...

...Əri yeməyi qızdırıldı. Yemək yedilər.
Otaq çox səliqəli, rahat idi. Əri gülə-gülə:
-Bu gün mən sizə qulluq edəcəyəm. - dedi. - Sən bir yuyun, özünə gel. Çox yorğun görünürsən.

Gülər yuyunub gələndə Kamran artıq oğlunu rahatlaşdı. Gələr dinməzcə qurulanıb, saçlarını darayırdı. Kamran ona yaxınlaşdı.

-Darixmişam sənin üçün... - Kamran dedi.

-Mən də... - Gələr yalan dedi.

-Sənsiz bir günüm olmasın. - Kamran dedi.

-Mənim də... - Gələr yalan dedi.

-Sənsiz dura bilmirdim.

-Mən də... - Gələr yenə yalan dedi.

-Mənim gözəlim! - Kamran onu çılgınlıqla qucaqladı. Gələr də özünü elə göstərirdi ki, guya o da ehtirasla ərinin istəyir. Və qəlbində bir dəhşət var idi: İlahi, bu kişiye qarşı qəlbində nöqtə boyda bir hiss qalmamışdı: bu an kişiinin ehtirasdan yandığı bu an o, gizli bir əzabla bunun nə vaxt qurtaracağını gözləyirdi.

Ərin səni öpəndə üzdən razılaşdığını, qəlbində isə iyərəndiyin anlar olarmış. Bütün bunlar necə iyərənc şeylərdir; islaq yaş dodaqlar sənin dodaqlarını sümürür, boyun-boğazında, sanki iyərənc bir kərtənkələ sürüñür, qəlbində ikrah oyadan isti bir nəfəs nəfəsinə qarışır, ürəyin sıxlıır; inleyərək nəfəsini azad etmək istəyirsən, o isə məmnuniyyətlə artıq ehtirasdan inlədiyini düşünür; öz yad, yadlaşmış dodaqları ilə ağızını bərk-bərk tutur. Qışqırmaq istəyirsən; çəkil üreyim partladı axı, gözlərinlə ona yalvarırsan, bir şey anlamayan gözlərini gözlərinə dikir, əllərini azad etmək istəyirsən, barmaqlarını barmaqlarına keçirir. Çarən kəsilir, başa düşürsən ki, bütün bunlara dözməkdən başqa ayrı əlac yoxdur.

Nəhayət, hər şey sona çatır. Lakin dəhşətli odur ki, buna bənzər gecələri yenə duymalısan.

Dəhşət... Bütün bunlara dözmək lazımdır. Qalan ömrü belə keçirmək lazımdır... Başqa yol yoxdur, başqa həyat yoxdur. İnsanların yaşaması üçün başqa kainat yoxdur. Dünyaya yenidən gəlmək olmaz, yenidən uşaq olmaq, dünyaya nağıl gözü ilə baxmaq olmaz. Yenidən xəyallarda sevgili yaşatmaq, ağ atlı oğlan gözləmək olmaz. Olmaz, əzizim, olmaz.

Zaman... Ah, zaman əsrlərdir ki, insanları son bəharda tökülmüş yarpaqlar kimi ağızına alıb süpürləyə-süpürləyə ölümə doğru aparan həmin zamandır. Vaxt var idı bu zaman Füzulinin dövründə əsirdi, indi də bu dövrdə əsir. Və insanların, - yarpaq kimi küləyin ağızında uçaşan insanların vaxtı çox... lap çox azdır. Bu insanlar desələr də ki, biz ölməyəcəyik, yaddaşlarda yaşayacağıq - mənasızdır. Bu yaddaşlar özü nədir ki... - uçaşan yarpaqlar. Ah, əzizim, Füzulinin dövründə də var idı məhəbbət... Ah, insanların böyük hiss adlandırdığı o nemət. Uşaq başı aldadan o şirniyyat. Birinci nə götürmüüsən, götürmüüsən, xoşuna gəlsə də gəlməsə

də... Qəndqabından ikincisini əl uzadıb götürmək olmaz. "Sən yemisən, o da qaqaşındır" - deyirlər. İkinci ni əl uzadıb götürmək üçün nələr... nələr lazımdır. Hər oğulun işi deyil bu.

Əri, deyəsən, nə isə duymuşdu. Çox, lap çox həssas idi Gələrə qarşı. Səhərlər işə gedərkən Gələrə yaxınlaşır, mehribanlıqla onu öpürdü. Gələr də nəzakət xatirinə onun öpüşlərinə cavab verir, qəlbində bir xəcalət duyurdu. Lakin nə mənası? Gələr Kərimi bir an da olsun xəyalından çıxarda bilmir, elə hey onu düşübürdü.

Günler beləcə keçir, Gələr darixir... darixirdi...

...Bərk yağış yağındı... Gələr pəncərənin qarşısında durub bayırə baxırdı: əri işdə, oğlu baxçada idi. Göy guruldayır, yağış yağır... yağındı... Gələr dəli bir istək duydu bu yağışın altında islanmaq, yaxınlıqdakı çayın sahilində ayaqlarını yaşı otlarda islada-islada gəzmək üçün.

Əvvəlcə fikrindən daşındı: əri gəlib onu axtarardı. Sonra isə... qadın qəlbində bir qəzəb duydu, Kamrani düşünüb adicə bir istəyini həyata keçirə bilməməsinə acığı tutdu. Geyinib çayın sahilinə endi.

Necə gözəl bir mənzərə idi; Yer, Göy sanki bir-birinə qovuşmuşdu, hər tərəf su rənginə bürünmüştü.

Nəhəng çay dalğaların Gələrin dayandığı sahilə döyücləyərək axıb gedirdi. Qadın qəlbində bir titrəyiş duyaraq çaya baxırdı. Əsrlərdir bu çay beləcə axır, onun mavi suları nələrin... nələrin şahidi olub. Bu çay bax, beləcə axmaq üçün yaradılıb, - ulu Tanrı onu yaradanda alnınə bax, beləcə sahilləri döyücləyərək axmayı yazıb. Hələ bu yağışa bax, gör necə yağır... Dünya yaranandan beləcə yağışlar yağır, goylər guruldayıb, çaylar axıb, dənizlər dalğanlıb, insanlar yaşıyib...

İnsanlar yaranandan həmişə nəyisə sevməyə can atıblar; dağları, daşları; yerləri, göyləri, Tanrıni, bir-birini seviblər. Bu sevgi onların həyatına az-çox məna, bəzək verib. Bu sevgi insanlara bəzən xoşbəxtlik, bəzən bədbəxtlik götürüb.

Ürək... Bu ürək nə deyir axı? Nə üçün sıxlıır? Bir Təbiət bax! Təbiət bax, indicə ağlamır mı? Məhəbbətə düber olmuş sevən bir qadın kimi ağlamır mı? Çay onun damarlarından axan qanı, bu yağış göz yaşları deyilmi? Bu tutulmuş, qaralmış hava onun tutqun, kədərli siması deyilmi?

Gələr ağlayırdı... Əlindəki çətiri açıb bu selləmə axan yağışın altına tutmaq heç ağlına gəlmirdi.

Yağış yağıdqca oz suları ilə onun saçlarını yuduqca o, sanki, təsəlli tapırdı. Onun qəlbini kimi ağlayan, sıxlılan bir qəlb var idi, - bu elə ana Təbiətin öz qəlbini idi. Ah, necə yaxşı olardı: bu yağışa qoşulub bu gözəl çayın sularına qarışmaq: bu sularla, bu yağışlarla, bu göylərə birləşmək...

Gələr zamanın axarını itirmişdi: o elə bir anda idi ki, bu anda geçmiş gələcəyə, gələcək indiki ana qarışır.

Ah, onun sevgilisi, o gözəl kişi... Gülərə "Gəl" deyirdi, heç nədən qorxmurdu. Xarakterinə uyğun olaraq vasvasılıqlıdan uzaq, tərəddüdsüz, nə istədiyini bilən adam, - Təbiətin özü kimi təbii, kobud, sərt kişi. Gülər özündə olmayan, lakin onda olan bütün cəhətlərin aşığı idi. Belə bir kişinin səni sevdiyini duymaq özü bir xosbəxtlikdir.

Lakin... Gülər bu məhəbbəti, yəqin ki, itirdi. Sevdiyi üçün heç nədən keçməyən qadın sevilərmi?

Bəs Gülər nə etsin?

İnsan yaradığı gündən onun üçün müxtəlif sədlər, sərhədlər qoyublar, həmişə insani cilovlayıblar, onu öz məcrasına salıblar. Heç bir insan güc tapmayıb bu məc-radan çıxmağa. Çıxanda gülüş hədəfi, kinayə obyekti olub, insanlar məcrasından çıxan insana həmişə istehza ilə baxıblar. İnsanın da elə bu çay kimi alnına yazılmış öz taleyi var.

Gözəl çay, nə fərqi var ki, sən hansı torpaqlarda axırsan, hansı dağlardan başlamışan. Nə fərqi var ki, sənin sahilində hansı dildə danışan insanlar gəzisir, hansı balıqlar yaşayır sənin sularında... Sən və Gülər bir ananın, - ana Təbiətin övladları deyilmi? Sən və Gülər əbədi olaraq öz məcranızda axmağa məhkum edilməmisinizmi?

Ah, əzizim Gülər, indi sən, bu zərif qadın bu boyda çayın müqabilində nəsən ki, öz məcrandan çıxmaq istəyirsən. Bir şey ki, Təbiət etməyə qadir deyil, sən edə bilərsənmi?

Gülər ağlayırdı...

Bənövşə gözlü nənəsi gəlib gözü önünde durmuşdu, göylərdən yağış şırımları arasından ona baxırdı, bənövşə gözlərindən bu yağış kimi damlalar axındı. Daha əvvəllərdə olduğu kimi şən-şən gülümsəmirdi, eləcə qəmgın-qəmgın baxırdı. Gülər başını onun dizlərinə qoymaq, nazlanmaq istəyirdi, nağıl söyləməsini xahiş etmək istəyirdi.

O nağıl dolu günlərə, uşaqlığa qayıtmaq olsaydı, zamanın təkərini geriyə fırlatmaq olsaydı...

Zamanın təkəri heç geriyə fırlanarmı?

Gülər əslində ərini sevmişdimi, onlar arasında, doğrudan da, məhəbbət var idimi? Məhəbbətin nə olduğu-nu Gülər bilmisdimi?

Ta körpəlikdən nənələrimiz nağıllarla, analarımız arzularla bizi gələcəyə hazırlayır. Biz də qarşımıza çıxan bir kişini xəyalı sevgilimiz sanırıq. Əslində bu belədirmi?

Gülərlə əri arasında Kərimə qarşı duyduğu çılgın məhəbbət var idimi?

Məhəbbət belə olurmuş... Sevdiyin adamın hər kəl-məsini, sözünü xatırlamaq belə könlünə təsəlli verəmiş, onu xatirindən silməyə çalışdıqca, o, daha böyük bir əzəmətlə xəyalına hakim kəsiləmiş. Onsuz dünya sənə bombos,viran qalmış görünərmis.

Başa düşərsənmiş ki, sənin qurdüğün ailə əslində bir aldaniş imiş, insanın özünün özünü aldatması deməkmiş, - məhəbbətdən əsər əlamət olmayan, qarşılıqlı anlaşma əsasında qurulan bir ailə. Bu ailə məhəbbət, - o əzəmətlü qüvvə gələrkən dözə bilərmi? Vaxt var idi Güler "Leyli və Məcnun"u oxuyar, anlamazdı ordakı duyğuları. Lakin indi... Doğrudan da, kimisə sevəndən sonra əvvəlki axarınla axmaq mümkün idimi?

Bəs bu məhəbbəti necə etiraf etmək mümkün idi-mi? Leyliyə nə var ki... O Gülərdən xoşbəxt idi. O qız idi, Məcnun da oğlan. Qız ərə getməli, oğlan da evlənməli idi. O sevgi kimlər tərəfindənsə başa düşüldü. Bəs Gülerin məhəbbəti?

Günahkardır... Lakin... O ki illərlə yuxuda olub... O ki məhəbbət nədir indi bilib... Məhəbbət budur... Gülər bircə dəfə başını onun sinəsinə qoya bilsəydi, bütün qayğılardan, bütün götür-qoylardan, onu sıxan, əzən qüvvələrdən azad nəfəs ala bilsəydi... O zaman, o an, - o an bir dəqiqə olsa belə. - Gülər dünyanın ən bəxtəvər bəndəsi olardı. Mümkün idimi bu? Bəs Güləri öz məngənəsində əzən nələrdənsə azad olmaq mümkün idi-mi?

Bəs əvvəlki aldanişlarla necə, yaşamaq olardı? Qədim bir əfsanədə deyilir: hər bir insanın bu dünyada yarısı var. Və insanlar yaşadıqları bu dünyada o yarını axtarırlar. Ulu Tanrı heç vaxt bu yarları bir-birinə qovuşdurmur, onların qovuşmasından çəkinir. Niye gorə? Güller bunu bilmir. Yalnız onu bilir ki, bu adam onun yarısıdır; onun fikirləri Güllerin fikirlərinin, hissələri hissələrinin, cismi cisminin yarısıdır. Və Güllerin fikirləri, hissələri, cismi bu yarıya qovuşmaq üçün uçum-uçum uçunur. Lakin bu mümkün deyil. Burada hödsiz maneələr var. Bu maneələr elə Tanrıının qurduğu tordur, - yarının yarıya qovuşa bilməməsi üçün qurduğu tor. Bu tor vaxtilə kimlərəsə qurulub, indi də Güllerə qurulub.

Güler ağlayırdı... Örinin sevgilérinə yalandan cavab vermək o yana dursun, bəs oğlunun sevgilérinə necə cavab versin? Hər dəfə fikri dağınış, xəyalı başqa yer-də oğluna nağıl danışanda bir xəcalət duyurdu, lakin bütün bunlara son qovmayı bacarmırdı.

-İlahi, nə olar, yol göstər mənə. - Güller ağlayırdı. -
Ey axan Çay, ey çaxan şimşək, ey yağan Yağış, yaşa-
mağı öyrət mənə. Sünilik bacarmayan, ana Təbiət, mə-
nə də özün kimi olmayı öyrət!

Gülər artıq özündə deyildi; çağlayan, sahili döyəc-ləyən çayın köpüklü sularına doğru gedirdi.

Hər bir insanın yarısı var, - ortaya atılan bir tapmaca. Bu yarını axtarmaq bir əzab, tapmaq iki əzab, ona qovuşmaq üçüncü əzab...

Gözəl çay əzəmətlə sinəsini açıb məcrasından çıxmışdı. Görəsən, Güllerin də məcrasından çıxmasında onun rolu olmuşdum?